



Qarabağ Azərbaycandır!

Rahid Ulusel

filologiya elmləri doktoru

Dünyanın dəyişmə nöqtəsi – Azərbaycan

Dünya özünü tanımayacaq dərəcədə dəyişir. Ancaq bu dəfə, deyəsən, özünü daha doğrucu dərk etmək üçün dəyişir. Ona taxılan sifətin özünükü olmadığını anlayır. Artıq saxta bürüncəklərindən bezib dünya...

Artıq anlamağa başlayıb ki, “modern” sivilizasiya örtüyünün altında ağzıqanlı yırtıcılıq gizlənidir. Erkəklə dişini ayırd edə bilməyəcək kütlüyün dərinliyində insanlığı feminist ruha çökdürməyin iblisanə niyyətləri uyuyur.



Dünyanın əsl mahiyyəti ermənilərin son qərinədə viran edib xarabalığa döndərdikləri Azərbaycan torpaqlarının işğaldan sonrakı mübarək üzü kimi açılır.

Qlobal siyasətin meydanı Şuşa savaşında artilleriyasız, dronlarsız, yenilməz Həqiqətin Ruhunu tək əlbəyaxa döyüşən Azərbaycan ərənlərinin cəngavərliyindən örnək alması bir məntiqə köklənmək gərəyini yaşayır.

Dünya yapma Sivilizasiya ilə

ilgim Cəngəllik arasında vurnuxmaqdan üzülüb artıq...

Dünya Qərb oxu ətrafında fırlanmaqdan gicəllənib artıq...

Küpeğirən qarının sifətindəki qırıqlar tək oxunur dör-dolaşığı siyasətin heroqlifləri...

Avropa ilə, daha geniş anlamda Qərblə Rusiya Pyotr zamanından bəri nə qədər qarşılıqlı təmaslarda olsalar da, onların Qafqaz siyasətində uzlaşıb dil tapmalarının köklü səbəbləri var.

Bu səbəblərin başında arıçılıq dayanır. Bu gün ABŞ-la Rusiyanın maraqları Ermənistanda açıq şəkildə toqquşsa da, onların bu Qafqaz dönüyünü qorumaqda anlaşma tapacaqları şübhə doğurmur.

Bilirsinizmi, miladın IV-V əsrlərində ermənilər neçə dənə imiş: 3 milyon! Özlərini bir çox qaynaqlarda, eyni zamanda, hamının baxa biləcəyi başdan-başa uydurma “[https://ru.wikipedia.org/wiki/ Великая_Армения](https://ru.wikipedia.org/wiki/Великая_Армения)” saytında məhz belə hesablayan ermənilər bəs bu gün neçə dənədir: 3 milyon!



Qarabağ Azərbaycandır!

Roma imperiyasının çiçəklənən vaxtında Roma şəhəri əhalisinin 1 milyon olması təxmin edilir. Yüksək dövlətçilik və inzibatçılıq mədəniyyətinə malik olan romalıların yanılmadıqlarına inanmaq olar.

Ancaq tarixdə heç zaman olmamış və olmayacaq “Böyük Ermənistan”ın bütün Qafqaza pərçim edilən mifik xəritəsindəki coğrafiyada 3 milyon erməninin yaşamasını hansı statistika kahini müəyyənləşdirib?! Deməli, ötən 1600 il ərzində ermənilər “qatır cinsi” tək heç doğub-törəməyiblər?!

Tarixi bitdə-bitdə araşdıran, onun hər faktının təsdiqinə elmi arqumentlər axtaran Avropa (Qərb) rəasionalistləri nə əcəb bu qısır toplumun daşlaşıb qalmasını görməyiblər?! Nə əcəb görməyiblər ki, ermənilərin “Böyük Ermənistan”la öyündükləri tarixi zamanda (III – VI əsrlər) onlar Sasani imperiyasının tərkibində satraplıq kimi qısılib qalıblar. Əlbəttə, görüblər. Əslində, bu tarix korluğunun müəllifi elə onlar özləridir.

Təqribən son 300 ildə Avropa imperializm və təhrifçi tədqiqatçılıq ittifaqı ilə dünya müstəmləkəçiliyinin özülünü qoyub. Bu gün həsəd aparılan Qərb inkişafı öz bünövrəsi üzərində deyil, əsasən, qeyri-Qərb dünyasından daşınan sərvətlər üzərində qurulub.

Avropa imperializminin ekspansionist ideologiyası ariçilik – bəşəriyyətin ari irqinə mənsubların seçkinliyi və üstünlüyü təməlinə onların planetar hökmranlığına haqq qazandırmaq üçün quraşdırılmışdır.

“Qafqaz irqini” (Caucasoid və ya Europid) öz əcdadları sayan avropalılar, Avropadan köçmüş amerikalılar öz alimlərinin yaratdıqları ziddiyyət içərisindədirlər. Çünki Qafqaz və ari (hind-avropalı) irqləri tamamilə ayrıdır. Erməni etnosunun da alban, gürcü, abxaz, udin, kabardin, çərkəz, adıgey, avar, ləzgi, sakur və s. onlarla xalqın mənsub olduğu “Qafqaz irqinə” nə dil, nə də antropoloji cəhətdən heç bir bağlılığı yoxdur. Deməli, Qafqaza bağlılığı yoxdur.

Başlanğıcından siyasiləşmiş və hərbişmiş ariçilik ideologiyası dünyanın “ari arealı” boyunca Hind-Avropa dil ailəsinə daxil olan etnoslardan özünə ayaqyeri düzəldərək yerimək, irəliləmək və rəqib dövlətləri parçalayaraq (divide et impera) onların ərazisini ələ keçirmək, həmin ərazilərdə dayaq nöqtələrini yaratmaq vasitəsidir.

Avropa (əsasən, Böyük Britaniya və Fransa) imperializminin ariçilik yuvaları xüsusilə dünyanın üç böyük türk imperiyasını – Moğol, Səfəvi və Osmanlı dövlətlərini dağıtmaq üçün Hindistanda, Pakistanda, İranda, Anadoluda, Qafqazda və onlara həmhüdüdü bölgələrdə yaradılmışdır.

Ariçiliyin erməni yuvaları Anadolu və Qafqazda fiziki şəkildə mövcud idisə və son yüz əlli ildə Qafqazın ən böyük dövləti Azərbaycana qarşı “mütəşəkkil cinayətkar toplum” halına gətirilmişdirsə, hazırda “Erməni dili və sivilizasiyası” adı altında Avropa və Amerikanın bir çox universitetlərində humanitar və intellektual bölmə-təsisatlar şəklində mövcuddur.

Həmin universitetlərin dərsləklərində, tarixi-lingvistik-kulturoloji tədqiqatlarında mikroskopik ermənidən az qala antik Şərq dünyasının vacib komponenti kimi, hətta imperiya qurucusu kimi bəhs edilir, “Ermənistan” pazu Anadolu və Qafqazın bütün antik xəritələrinə saplanır, burada min illər ərzində mövcud olmuş, hətta ermənilərin özünə də bir küncündə yer vermiş tarixi dövlətlərin hüququ tapdalanır.

Tək-tük də olsa, hətta ermənilərin özünün bu toplumu yerində oturdan tədqiqatçıları var: ABŞ-ın Kolumbiya Universitetinin professoru Nino Qarsoyan “Ermənistan IV əsrdə” adlı məqaləsində Ermənistanın vahid, birləşdirilmiş dövlət olduğu iddialarını qəti şəkildə inkar edir. N.Qarsoyan hələ



Qarabağ Azərbaycandır!

1600 bundan öncə niyə bütün bölgədə ermənilərin “personae non gratae” (etibarsız şəxs) sayıldıklarına dair həтта bu gün də əhəmiyyətini itirməyən olduqca tutarlı fakt gətirir: İran tarixinin ən uzunmüddətli “şahənşahi” – Sasani hökmdarı II Şahpur (309 – 379) ermənilərin “tarixi ikiüzlülüynü” ikrarla bəyan edir: “Ermənilər bizim torpaqlarda yaşayırlar, lakin Sezarın dalınca gedirlər” (<http://lraber.asj-oa.am/1876/1/55.pdf>, c.56-58, 61).

Yeni epoxanın Avropa Sezarları da “ari erməni”dən həm Mif, həm də Silah kimi istifadə edirlər.

Almaniyada yaşayan dəyərli alimimiz Ağalar Qut “kulis.az” saytındakı son iki məqaləsində arianizmin – ariçiliyin bu Mif-Silahının bizə qarşı necə işlədilməsinin mahiyyətini dəqiq hədəfi ilə açır:

“Azərbaycan avropalı diplomatların, mediaların və beynəlxalq təsisatların üzünə açıq mətnlə çırpmalıdır ki, biz məsələni başa düşmüşük, siz nə məlumatsızsınız, nə sadə xristian təəssübkeşlərisiniz, nə də humanist dəyərlərin müdafiəçiləri, siz sadəcə olaraq gizli irqçilər, maskalı arianistlərsiniz!”

Azərbaycan diplomatiyasının və xarici humanitar siyasətinin fundamental strateji mövqeyi məhz belə qurulmalıdır.

Əlbəttə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən beynəlxalq qanunlar qarşısında gücümüzlə tərksilah edilən Ermənistanın ağı başında bir kimsə tərəfindən dəstəklənməməsi artıq ariçiliyin özünü də köntöy vəziyyətə qoyub. Onda gərək XXI əsrdə 3 milyon olan erməninin elə IV əsrdə də 3 milyon olduğuna dünyanı inandırmaq sarsaqlığında olasan ki, belə bir əsassız dəstəklə özünü gülünc günə salasan...

Bu gün Azərbaycan Vətən Müharibəsində təkə Ermənistanı diz çökdürmədi, həm də onun dayaqlandığı ariçilik ideologiyasının sütunlarını laxlatdı.

Ariçilər Ermənistanın hərbi məğlubiyyətinin qarşısını ala bilmədilər. İndi basılmış məmləkət üstündə baş sındırılan bu: Qafqaz “qatırı” Ermənistanı kim harayacan minəcək...

Son video süjetlərindən birində gördüyümüz kimi, yağmaladığı Azərbaycan torpağından qovulan erməninin özü ilə sürüyüb apardığı unitaz – əslində, onun Qafqazdakı aqibətinin parlaq simvoludur. Qafqazdakı absurd ariçilik siyasəti belə də başa çatmalı idi!

Etiraf edək ki, homo sapiensin ən qədim məskənlərindən olan Qafqazın son iki yüz ildə düşmənlərinə yenilmələri onu yetərincə “çatışmazlıq kompleksi”nə qapandırmışdı. Bəşəriyyətin önündə getməyə zəkası və haqqı çatanlar güclülərin yedəyinə bağlanmışdı.

Qafqaz böyük imperiyaların hər tərəfdən nizə taxdığı məğlub bölgə sayılırdı. İndi onun nüvəsindən qalib bir dövlət doğulur – Azərbaycan!

Qalib Azərbaycan dövləti bu bölgəyə minilliklərlə yoğrulmuş öz Həqiqətini – gerçək siyasətini gətirməklə dünyanı özünə tanıtmışın haqq yolu ilə yürüməkdədir.

Qafqazın Azərbaycanı və Azərbaycanın Qafqazı özünü yenidən yaratmaqla, çən-dumanında süslənən, fəqət ilğimlərindən sıyrılmışa susayan planetin bu müqəddəs məkanına onun mədəniyyətindən siyasətindənəkdə dumduru hava gətirəcək!..

Azərbaycanın qələbəsi – heç bir qütbədən təhdid edilə bilməyəcək Qafqazın böyük qələbəsinin başlanğıcıdır!..



Qarabağ Azərbaycandır!

09 dekabr. – 2020. URL: <https://kulis.az/news/35468?fbclid=IwAR0zXbPRCPFCo>